

# TOVUZ

VƏTƏN,  
XEYİRXAHLIQ,  
ƏDALƏT  
UĞRUNDA!

Tovuz Rayon İcra Hakimiyyətinin orqanı

Qəzet 1929-cu ildən çıxır \* № 11-12 (7605-7606) \* 17 sentyabr 2022-ci il \* İctimai-siyasi qəzet \* Qiyməti 50 qəpik

## RIH başçısı yüksək bal toplayan məzunlarla görüşüb



da baş tutan tədbirdə məzunlarla yanaşı onların valideynləri və müəllimlər də iştirak edib.

Tədbir iştirakçıları qarşısında çıxış edən Məmməd Məmmədov yüksək bal toplayaraq tələbə adını qazanan məzunları təbrik edərək onlara bundan sonrakı bütün fəaliyyətlərində uğur və nəaliyyətlər arzulayıb. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sahəsinə göstərdiyi diqqət və qayğının ölkə təhsilinin inkişafında xüsusi əhəmiyyəti olduğunu qeyd edən RIH başçısı, həmin siyasətin nəticəsi olaraq Tovuzda da təhsil sahəsinin

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov 2021-2022 tədris ilində yüksək bal toplayan məzunlarla görüşüb. Tovuz rayon İcra Hakimiyyətinin inzibati binasının



uğurla inkişaf etdiyini və yüksək nəticələr əldə olduğunu vurğulamışdır.

Daha sonra F.Qasimov adına Xatınlı kənd tam orta məktəbin direktoru Amalya Quliyeva, həmin məktəbin məzunu Leyla Məmmədli və A.S.Puşkin adına Tovuz şəhər tam orta məktəbin



məzunu Əsmər Paşayeva çıxış edərək ölkənin hər yerində, o cümlədən Tovuz rayonunda yüksək səviyyəli təhsil sisteminin yaradılmasına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, bundan sonra da ölkəmiz və rayonumuzun gələc-



əyi üçün daha böyük səylə çalışacaqlarını qeyd etmişlər.

Sonda yüksək bal toplayaraq tələbə adını qazanan məzunlara rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələr təqdim olunub.



Qazax - Tovuz RTİ-nin Tovuz rayon Təhsil Sektoru üzrə 2021/2022-ci tədris ilində 600 baldan yuxarı nəticə göstərən məzunların siyahısı

Sıra sayı	Məktəbin adı	Şagirdin adı, soyadı, ata adı	Topladığı bal	Qrupu	Qeyd
1	Xatınlı kənd F.Qasimov adına tam orta məktəb	Leyla Məmmədli Yaşar	691	I	
2	Tovuz şəhər A.S.Puşkin adına tam orta məktəb	Əsmər Paşayeva Zaur	661	IV	
3	Tovuz ş. N.Tusi adına məktəb-lisey	Elmir İsmayilov Elnur	656	III	
4	Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəb	Nihad Cəfərzadə Zülfüqar	639	I	
5	Hacılar Kənd tam orta məktəb	Aytəkin Bədəlova Bəyistan	632	III	
6	Dondar Quşçu kənd tam orta məktəb	Şölə Hüseynova İlqar	629	IV	
7	Xatınlı kənd F.Qasimov adına tam orta məktəb	Dilbər Əmrahova Ceyhun	620	I	
8	Əyyublu kənd E.Bayramov adına tam orta məktəb	Səbinə Kərimova Abbas	618	III	
9	Düz Qırıqlı kənd 1saylı tam orta məktəb	İpek Rəhimova Etibar	616	I	
10	Tovuz ş. N.Tusi adına məktəb-lisey	Humay Zeynalova Elnur	613	IV	
11	Qədirlı kənd C.Sadiqov adına tam orta məktəb	Məmmədli Şükufə Nizami	612	I	
12	Əlimərdanlı kənd M.Musayev adına tam orta məktəb	Eltun Məmmədov Aydın	612	IV	
13	Əyyublu kənd 1 saylı tam orta məktəb	Kənan Məmmədli Vahid	612	I	
14	Bozalqanlı kənd Y.Sadiqov adına tam orta məktəb	Aytac Süleymanova Rəsul	611	III	
15	Köhnəqala kənd Ş.I.Xətai adına tam orta məktəb	Əbülfəz Mehdişadə Səbuhi	610	I	
16	Düz Qırıqlı kənd 1saylı tam orta məktəb	Ayxan Xasıyev Telman	606	I	
17	Köhnəqala kənd Ş.I.Xətai adına tam orta məktəb	Elyar Əbdiyev Faiq	605	I	
18	Baqqallı kənd tam orta məktəb	Arzu Süleymanova Ağalar	604	III	
19	Tovuz şəhər A.S.Puşkin adına tam orta məktəb	Kamil Cəfərov Vüqar	604	I	
20	Tovuz şəhər A.S.Puşkin adına tam orta məktəb	İsmət Ələsgərov Hikmət	603	III	
21	İbrahimxanlı kənd A.Sadiqov adına tam orta məktəb	Sarvan Əbdiyev Fuad	600	IV	
22	Dondar Quşçu kənd tam orta məktəb	Əsmər Hüseynli Ülfət	600	III	

Uğurlarınız bol olsun, əziz tələbələr!

# RİH başçısı Göyəbaxan kəndində səyyar qəbul keçirib



Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələrin icrası məqsədilə RİH başçısı Məmməd Məmmədovun rəhbərliyi, rayonda fəaliyyət göstərən idarələrin və xidmət təşkilatlarının rəhbər işçilərinin iştirakı ilə rayonun Göyəbaxan kəndində səyyar qəbul-görüş keçirilib.

Əvvəlcə sakinlər qarşısında çıxış edən Məmməd Məmmədov qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətini və ondan sonrakı dövrdə ölkədə inkişafın və tərəqqinin müşahidə olunduğunu vurğulamışdır. RİH başçısı respublikanın digər bölgələrində, o cümlədən Tovuz rayonun-



da da tikinti-quruculuq işlərinin davam etdiyini bildirmiş, görülən işlərin əhəlinin sosial rifahının yaxşılaşdırılmasına istiqamətləndiyini qeyd etmişdir.

Səyyar qəbulda iştirak edən sakinlər onları narahat edən məsələləri gündəmə gətiriblər. Məmməd Məmmədov qəbula gələn vətəndaşları fərdi qaydada dinləyərək səsləndirilən problemlərin mümkün həlli istiqamətində müvafiq tapşırıqlar vermiş, fərqli fəaliyyət dairələrinə daxil olan məsələlərlə bağlı müraciətlər isə qeydiyyatla alınaraq, aidiyyəti qurumlara həvalə edilmişdir.

Qəbulda iştirak edən vətəndaşlar yerlərdə keçirilən səyyar qəbulların xüsusi əhəmiyyət kəsb etdiyini bildirərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

"Tovuz"

## Azərbaycan Respublikasının Daxili İşlər naziri general-polkovnik cənab Vilayət Eyvazov sentyabr ayının 22-də Gəncə şəhərində vətəndaşları qəbul edəcəkdir

*Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik cənab Vilayət Eyvazov sentyabr ayının 22-də Gəncə şəhərində bölgə üzrə Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı vətəndaşların qəbulunu keçirəcəkdir.*

*Qeyd olunan məsələlərlə bağlı müraciət etmək istəyən vətəndaşlar 21.09.2022-ci il tarixədək qəbula yazılmaq üçün Tovuz rayon polis şöbəsinin növbətçi hissəsinə müraciət edə bilərlər.*

*Tovuz Rayon Polis Şöbəsi*

## "Milli-mənəvi dəyərlərin təbliği və dini maarifləndirmənin effektivliyinin artırılmasında medianın rolu" mövzusunda dəyirmi masa keçirilib



Tovuz rayon Heydər Əliyev mərkəzində Tovuz Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə "Milli-mənəvi dəyərlərin təbliği və dini maarifləndirmənin effektivliyinin artırılmasında medianın rolu" mövzusunda

dəyirmi masa keçirilib.

Tədbirdə Tovuz RİH başçısı aparatının baş məsləhətçisi Akif Ələkbərov, YAP Tovuz rayon təşkilatının sədr müavini İlqar Kərimov, DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Gənclər və İdman idarəsinin əməkdaşları və Gənc-

lərin İnkişaf və Karyera Mərkəzinin Tovuz nümayəndəliyinin üzvləri iştirak ediblər.

Çıxış edənlər - Akif Ələkbərov, İlqar Kərimov, Rasim Tağıyev, rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Yaşar Orucov, Heydər Əliyev Mərkəzinin elmi işçisi Nərgiz Sabirli hər bir xalqın formalaşmasında və təşəkkül tapmasında milli-mənəvi dəyərlərin rolunun vacibliyindən bəhs edib. Bildirilib ki, xalqımız hər zaman milli dəyərlərimizə sadıq olub və əsrlərlə yaşadaraq inkişaf etdirib. Bu dəyərlərin təbliği və dini maarifləndirmənin effektivliyinin artırılmasında medianın roluna diqqət çəkilərək mediada dini radikalizmə qarşı maarifçilik işlərinin aparılmasının xüsusi əhəmiyyət daşıdığı qeyd olunub.

Dəyirmi masa qarşılıqlı müzakirə şəraitində davam etdirilib.



# Şəhidlər ölməz, Vətən bölünməz!

## Firuz Məzahir oğlu dəfn olundu



Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu baş gizir, 1985-ci il təvəllüdü Əhmədov Firuz Məzahir oğlu sentyabrın 14-də Tovuz rayonunda dəfn olunub.

Şəhidimiz Tovuz şəhər qəbristanlığında torpağa tapşırılıb, ru-

huna dualar oxunub, məzarı üstünə əklillər və tər qərənfillər qoyulub.

Vida mərasimində Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Milli Məclisin deputatları Arzu Nağıyeva, Qənirə Paşayeva, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbiçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Allah şəhidimizə rəhmət eləsin!

“Tovuz”



# Şəhidlər ölməz, Vətən bölünməz!

## Ülvi Mahmudzadə doğulduğu kənddə torpağa tapşırılıb



Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq həqi-

qi hərbi xidmət hərbi qulluqçusu əsgər, 1991-ci il təvəllüdü Mahmudzadə Ülvi Məzahir oğlu sentyabrın 14-də doğulduğu kənddə dəfn olunub.

Şəhidimiz Alakol kənd qəbristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub, məzarı üstünə əklillər və tər qərənfillər qoyulub.

Vida mərasimində Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Milli Məclisin deputatları Arzu Nağıyev, Qənirə Paşayeva, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbcilər, rayon ictimaiyyətinin nümayəndə-

ləri iştirak ediblər.

Dəfn mərasiminin sonunda üçrəngli Azərbaycan bayrağı tənənəli şəkildə şəhidin atası Məzahir Sadıqova təqdim olunub.

Allah şəhidimizə rəhmət eləsin!

"Tovuz"



# Şəhidlər ölməz, Vətən bölünməz!

## Səddam Hüseyinov Çeşməlidə dəfn olundu



Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətməsi nəticəsində şəhid olan Azər-

baycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər, 1997-ci il təvəllüdü Hüseyinov Səddam Rafiq oğlu doğulduğu kənddə dəfn olunub.

Şəhidimiz Tovuz rayonunun Çeşməli kənd qəbristanlığında torpağa tapşırılıb, ru-

huna dualar oxunub, məzarı üstünə əklillər və tər qərenfilər qoyulub.

Vida mərasimində Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Milli Məclisin deputatı Aqil Abbas, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbiçilər, rayon ictimaiyyətinin

nümayəndələri iştirak ediblər.

Dəfn mərasiminin sonunda üçrəngli Azərbaycan bayrağı tənənəli şəkildə şəhidin atası Rafiq Hüseyinova təqdim olunub.

Allah şəhidimizə rəhmət eləsin!

“Tovuz”



# Şəhidlər ölməz, Vətən bölünməz!

## Kənan Nəsibov dəfn olundu



Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər, 1999-cü il təvəllüdü Nəsibov Kənan Cəbrayıl oğlu ayın 16-da Əsrik Cırdaxan kəndində dəfn olunub.

Şəhidimiz Tovuz rayonunun Əsrik Cırdaxan kənd qəbristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub, məza-

rı üstünə əkililər və tər qərenfillər qoyulub.

Vida mərasimində Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Milli Məclisin deputatı Ülviyyə Ağayeva, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbiçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Dəfn mərasiminin sonunda şəhidin xatirəsinə yaylım atəşi açılıb və üçrəngli Azərbaycan bayrağı tentənəli şəkildə şəhidin atası Cəbrayıl Nəsibova təqdim olunub.

Allah şəhidimizə rəhmət eləsin!

**"Tovuz"**



# Vətən müharibəsi iştirakçısı Elşən Yusifov evində ziyarət olunub



Tovuz rayon Yuxarı Özsüzlü kənd sakini, Vətən müharibəsi iştirakçısı Yusifov Elşən Ələddin oğlu xəstəxanda müalicəsi bitdikdən sonra evə buraxılıb. Tovuz rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları Elşən Yusifovu evində ziyarət ediblər. Müharibə veteranını ziyarət edən RIH başçısı aparatının əməkdaşları

onun ümumi sağlamlıq vəziyyəti və ailəməişət qayğıları ilə maraqlanmış, Vətən müharibəsi zamanı göstərdiyi şücaətə görə təşəkkürlərini bildirmişlər. Elşən Yusifov müharibə iştirakçılığına və şəhid ailələrinin üzvlərinə göstərilən xüsusi diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib. Qeyd edək ki, Elşən Ələddin oğlu



Yusifov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsi zamanı Laçın rayonu uğrunda gedən döyüşlərdə iştirak etmiş və

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Laçının azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.

"Tovuz"

## Tovuzlular arxayınlaşmırlar

**4-cü regional inkişaf proqramında qarşıya qoyulmuş tədbirlər və vəzifələr Tovuz rayonunda da ardıcıl həyata keçirilir. Bunu cari ilin birinci yarısının sosial-iqtisadi nəticələrində də görmək mümkündür.**

Yarım il ərzində rayonda fəaliyyət göstərən müəssisə və təşkilatlar tərəfindən 201 milyon 917,7 min manatlıq məhsul istehsal edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz çoxdur. Bunun 37,1 faizi kənd təsərrüfatı, 9,3 faizi sənaye, 45,6 faizi ticarət, 5,4 faizi tikinti sahəsinin payına düşür. Adambaşına düşən ümumi məhsulun həcmində də artım müşahidə olunmuşdur. Belə ki, ötən il adambaşına düşən məhsul istehsalı 1096,4 manat olmuşdusa, bu il həmin rəqəm 1130,6 manata çatmışdır.

Dövlət tərəfindən aqrar sahəyə diqqət, eləcə də bu sahədə çalışan tə-

sərrüfat sahiblərinə edilən güzəşt və yardımların miqyasının artırılması kənd təsərrüfatının əsas istehsal sahələrindən biri olan bitkiçiliyin inkişafına təkan vermişdir. Ötən yarım il ərzində ailə-kəndli və ev təsərrüfatlarında əkin aparılan sahələrin həcmi 1668 hektar artırılaq 17890 hektara çatdırılmışdır. Artım əsasən kartof və dənli bitkilərdə müşahidə olunmuşdur.

Rayonda heyvandarlığın inkişafı üçün də geniş imkanlar açılmışdır. Bu hesaba mövcud qaramalın təsərrüfat kateqoriyaları üzrə xüsusi çəkisi 1,3 faiz artmışdır. Eləcə də süd istehsalı 16289 tona, yumurta istehsalı 11 milyon 622 min ədədə çatmışdır.

Ötən müddət ərzində rayon sənayesi də irəliləmişdir. Belə ki, əvvəlki ilin eyni dövründəkindən faktiki qiymətlərlə 1 milyon 224,6 min manatlıq çox sənaye məhsulları istehsal edilmişdir. İstehsal edilmiş məhsulun 40 faizi dövlət, 60 fa-



izi qeyri-dövlət sektorlarının payına düşmüşdür. Bu dövr tikinti sektorunda da irəliləyiş qeydə alınmışdır. Konkret rəqəmə gəldikdə, 6 ay ərzində əsas kapitala yönəldilmiş 12 milyon 243,2 min manatın 88,2 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Sahibkarlığın dəstəklənməsi, istehsal müəssisələrinin fəaliyyətinin bərpası, yeni müəssisələrin yaradılması və mövcud müəssisələrdə yeni iş yerlərinin açılması istiqamətində rayonda bir

sıra tədbirlər görülmüşdür. Bunun sayəsində yarım ilə rayonda 90-a yaxın daimi iş yeri açılmışdır. Yeni açılan və əvvəlcədən fəaliyyət göstərən iş yerlərində əhəlinin həyat səviyyəsinin yüksəldilməsini səciyyəyləndirən orta aylıq nominal əməkhaqqı 5 ay ərzində 517,8 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 80,4 manat və ya 18,4 faiz çoxdur.

Sabir ƏLİYEV,  
"Azərbaycan"  
30 avqust 2022-ci il





**Çingiz Qəribli**

Fikrim uzaqlardadı,  
Gözlərim yollardadı.  
Heç demirsən hardadı,  
Ay ürəyi dönmüş buza,  
Tovuza gəl, Tovuz!

Xınna, Əsrik dərəsi,  
Bir cənnətdi hərəsi.  
Göz gərəkdə görəsi.  
Bulaqları göz-gözə,  
Tovuza gəl, Tovuz!

Qəlbimin eşqi, odu,  
Qədim Öysüzlü yurdu,  
Bir qaladı, bir ordu,  
Boylan üzü Murğuz,  
Tovuza gəl, Tovuz!

Əlibeyli, Hacallı,  
Hər tərəf yaşıl, allı.  
Könlüm göylər xəyallı,  
Dolmatlı bir gəzə,  
Tovuza gəl, Tovuz!



Aşağı, Yuxarı Mülkülü,  
Hey çağırır gül gülü.  
Bir az dinlə bülbülü,  
Bal qatsın nəğməmişə,  
Tovuza gəl, Tovuz!

Hər vaxt açar min bahar,  
Aşağı Quşçu, Dondar.  
Vahidli, Ağdamım var,  
Gülü, lalası təzə,  
Tovuza gəl, Tovuz!

Əsriklə, Düz Cırdaxan,  
Daima olub bir can.  
Cəlillidə qaynar qan,  
Çalış könüllər bəzə,  
Tovuza gəl, Tovuz!

Azafılı, Bayramlıda  
Ustadlar düşər yada.

Səslə "Qoca qartal" da,  
Səs verəcək səsimizə,  
Tovuza gəl, Tovuz!

Əmirli ellərimdi,  
Danışan dillərimdi,  
Zəhmətkeş əllərimdi,  
Bir heykəl qoy Oğuz,  
Tovuza gəl, Tovuz!

Görək Bozalqanlı,  
Abulbəyli canlı.  
Dədə Hüseyn sanlı,  
Tanrı bəxş edib bizə,  
Tovuza gəl, Tovuz!

Xatınlı, Qaraxanlı,  
Hamısı dostu canlı.  
Hər vaxt şöhrətli, şanlı,  
Eşq adında bir kuzə,  
Tovuza gəl, Tovuz!

Qədirli, Cilovdarlı,  
Bir yurddu dostlu, yarlı.  
Dörd yan axar-baxarlı,  
İnsanları bəmərə,  
Tovuza gəl, Tovuz!

Hunanlar tarix, əzəl,  
Bir az keçmişlərdən gəl.  
Əlimərdanlı gözəl,  
Bir fürsətdi elimizə,  
Tovuza gəl, Tovuz!

Məftun Leyla dastanı,  
Məhəbbətdi hər anı,

Seç yaxşını, yamanı,  
Qulaq as sözə, saza,  
Tovuza gəl, Tovuz!

Aldədəmdə məbədgah,  
And verdim etmə günah.  
Kür qırağı seyrangah,  
Keçək Ceyrançöl düzə,  
Tovuza gəl, Tovuz!

Görsən bilərsən nədir,  
Cənnət, ya əfsanədir.  
Haçaqayam əl edir,  
Göydə aya ulduza,  
Tovuza gəl, Tovuz!

İbrahimhacılıda,  
Çinarlı sirlə səda.  
Bu canım olsun fəda,  
Ocağa, pirimizə,  
Tovuza gəl, Tovuz!

Yol gedək bala-bala,  
Qalxaq, zirvəyə, yala.  
Yanıqlı, Sarıtala,  
Kim istəyər gen gəzə,

Şan-şöhrətdi elimizə,  
Tovuza gəl, Tovuz!

Halal duzum, çörəyim,  
Dar günümdə gərəyim.



Tovuza gəl, Tovuz!

Ağacqaladan dağa,  
Keçək Çobansınnağa.  
Yoldaş olaq yaylağa,  
Dönərik görünməzə,  
Tovuza gəl, Tovuz!

Çoxdu ellər, obalar,  
Tapmazsan belə diyar.  
Məhəbbətimdi Qovlar,  
Mahmırtısı möcüzə,  
Tovuza gəl, Tovuz!

Bir paydı, qismətimdi,  
Sözümdü, söhbətimdi.  
Kirenim cənnətimdi,  
Xatıncanı mey-məzə,  
Tovuza gəl, Tovuz!

Ömürü yazlı sonam,  
Gölü yarpızlı sonam.  
Alakol nazlı sonam,  
Qurbanam belə naza,  
Tovuza gəl, Tovuz!

İgid ərlər soraqlı,  
Ömürləri çıraqlı,  
Əyyublu, Düz Qırıqlı,  
Bəzəkdi ömrümüzə,  
Tovuza gəl, Tovuz!

Dönük Qırıqlı eli,  
Var şəkər, şərbət dili.  
Doymaz zəhmətdən əli,  
Baxmazlar çoxa, aza,  
Tovuza gəl, Tovuz!

Yazdım yaddaşda qala,  
Qalar yaddaşda qalan.  
Tarixdi Köhnə Qala,

Qaradaşım can olar.  
Axan sular durular,  
Əyləşərik diz-dizə,  
Tovuza gəl, Tovuz!

Ən doğma sirdaşımı,  
Öz köküm, öz başımı,  
Göytəpə yaddaşımı,

Böyük Qışlaq ürəyim,  
Çəkmə özünü naza,  
Tovuza gəl, Tovuz!

Çəşməli, Çatağa bax,  
Qoşada yatağa bax.  
Yandır, sönməsin çıraq,  
Qonaq ol süfrəmizə,  
Tovuza gəl, Tovuz!

Bizim Lazlar, Həsənli,  
Dağdı dumanlı, çənli.  
Rələngli yasəmənli,  
Dönsün güllün yarpıza,  
Tovuza gəl, Tovuz!

Seyidlərlə Qaralar,

Yoldu keçmişdən bizə,  
Tovuza gəl, Tovuz!

Qəribli-ata yurdum,  
Verilib buta yurdum.  
Sevincə bata yurdum,  
Əl vur çörəyə, duza,  
Tovuza gəl, Tovuz!

Çingizindi əmanət,  
Qoyma üzə bu həsrət,  
Eyləyir sənə minnət,  
Vədə ver gələn yaza,  
Tovuza gəl, Tovuz!



**BAŞ REDAKTOR**  
Çingiz Qəribli

**Ünvanımız:**  
Tovuz şəhəri, Şəhriyar  
küçəsi, 3,  
Telefon: (022)315-35-23  
tovuz.1929@mail.ru

Redaksiyaya göndərilən əlyazmalar geri  
qaytarılmır. Dərc olunan məktublardakı faktlara  
və elanların məzmununa görə redaksiya  
məsuliyyət daşımır.

Qəzet redaksiyanın kompyüter  
mərkəzində yığılmış, səhifələnməmiş və  
"Son dakika" mətbəəsində çap  
olunmuşdur.  
Sifariş.456. Tiraj: 1500.